



Telman ORUCOV

Yaponun incə zövqüne gəldikdə, onun özünü və başqa birisine bədəbəxtik üz verdi, o, ruhuna hakim kəsilən dərdini şeirdə izhar edirdi.

Busido Yaponianın könlü olmaqla, Doğan Günəş adalarındaki xalq ruhunun ifadəsinə çevrildi. Bir sırə etik normalar, Busidadan daha çox onu din adlanmaq hüququna malik idi. Əlbəttə, Yaponianın ruhu heç də zərif baş çıçayı deyildi, onun torpağından böyükən yabanı bitki idi.

Buradakı istənilən əxlaqi keyfiyyətlərin məcmuun unikal xarakteri daşıyır. Ona görə Busido indi də öz həyatı gücünü saxlayır. Busidonun yazılımamış prinsipləri indiyədək ölkənin həyatverici qüvvəsi, onun orqanizmini idarə edən ruh olaraq qalır.

Busido köhnə Yaponianın yaradanı və yaratdığı olmaqla, yeni epoxaya keçidde dərəbəredici princip xidmətini göstərməkdə davam edir və görünür, onu əmələ getirən bir güce çevriləcəkdir. Busido xəmirin mayası kimi tasır göstərir, bütün millət üçün etalona çevrilmişdi.

Yaponlar döyüşü xalq kimi xarakterize olunurlar, lakin onların müharibə instinctinin altında ilahi məhəbbət instincti gizlənir.

Yaponiyada 1870-ci ildə feodalizmi ləğv edən fərmanın imzalanması ölen Busido üçün dəfn zəngi kimi səsləndi. Beş il sonra qılınc gözəldirməyin qadağan edilməsi barədə də fərman dərc edildi. Bu, yeni epoxanın gəldiğini elan edirdi.

İndi də belə bir sual beyniləri düşündürməyə vadar edir: Busido gərən, kimi tərəfində qalacaqdır? O, bəlkə də müstəqil məhiyyət kimi yoxa çıxacaqdır, lakin onun bütünlükələ qocalmış orqanızm kimi ölməsi heç vaxt mümkün olmayacaqdır. Onun işığı və şöhrəti keçmişin öz zəmanəsini itirməsi ilə yaratdığı xarabalıqlardan çox sonra da yaşayacaq, öz həyatverici nəfəsi ilə xos prinsiplərinin zəfərinə şərait yaradacaqdır.

Anarxiya və müharibələr erası. Senqoku dövrünün son fazası

Yaponiya Senqoku dövrünün (1467-1615-ci illər) son fazasında anarxiyanın və fasılı verməyən müharibələrin şahidi oldu. 1551-ci ildən ölkədə vətəndaş müharibələri gedirdi. Xaosun hakim kəsilməsinə və qan çayının axmasına görə bu dəhşətli illəri Dəmir yarımçıraq adlandırmış olardı. Yerli feodallar - daymalar - hakimiyəti və eləvə torpaqları əla keçirmək üçün bir-birləri ilə vuruşurdular. Hakimiyəti möhkəməndirmək üçün qardaş qardaş da qotla yetirirdi. Daymoy daim özünü təhlükədə hesab edirdi, vaxtılıq qatı düşməni olanın qızı onun arvadı idisi, qısa namına bir gün onu zəhərləyib öldürə bilərdi. Samuray katana adlanan öz qılıncını ayağının altında hiss etdiyi kəndlilərin bedənində soxub onu öldürə bilərdi. Tarixa nozər salınsa, sekkiz yüzilik əvvəl-VIII əsrə heç kəs samuray adlanmaq istəmirdi, o vaxtlar bu zümrəye daxil olanlar nökrə hesab olunurdu. Kəndlilər destəsi də pis münasibətə dozmayıb, hələ 400 il əvvəl orduya çevrilmişdi.

(Əvvələ ötən çərşənbə sayımızda)

Samuray mənəvi ruhu yaşayır

XVI əsərin ikinci yarısında çox sayıda daymalar içərisində daha çox fərqliənlər Oda Nobunaqa, Toyotomi Hideyosi və İeyasu Tokuqava oldu. Onlar tədricon öz rəqiblərinə qalib gelib, mümkün olduğu qədər ölkəni birləşdirmək isteyirdilər. Müasir Yaponiya bu üçlüyün mərkəzi hökuməti qurduguına görə «Böyük Birləşdiricilər» kimi tanır. Senqoku dövrünü isə tərixçilər Çindəki Həyəcanlı Vəziyyət dövrünü bənzədirler.

Oda Nobunaqa (1534-1582-ci illər) Senqoku dövrünün hərbi-siyasi lideri, yapon tarixindeki en görkəmli samuraylardan biri, ömrünü ölkənin birləşdirilməsinə həsr edən adam kimi tanır. O, Ovari əyalətində kiçik hərbi başçının oğlu idi. Atası öldürdük sonra vərəsə üstündə öz qohumları ilə gedən müharibədə qalib gelib, Oda nəsilinin başçısı olmuşdu. Oluşqca qəddar adam kimi tanırırdı, öz kiçik qardaşını öldürdü, buddistlərlə müharibə vaxtı monastırda üç min rahibi, qadını və usağı qırımdı.

Qısa müddətdə o, güclü hərbi xadime çevrilişdi, 1453-cü ilde ölkəyə gələn portagizlər özləri ilə odlu silah olan arkebuzalar gotirmişdilər. O, portogiz tacirləri və lezuit missionerləri ilə yaxşı əlaqə yaratdıqdan, odlu silah onlardan nisbətən ucuz qiymətə alırdı. Daymaların çoxu bu yeni silahı qiyamətləndirmədikləri halda, Nobunaqa əvvəldən onun əhəmiyyətini başa düşmüşdər. Çunki bu silah uzaq mesafadaki düşməni məhv edə bilirdi. O, öz ordusunu da onunla silahlandırmışdı, üç min nəfərlik ordusunda 500 tüfəng var idi.

Ovari əyalətinin birləşdirildikdən sonra o, 1560-ci ildə İmaqava nəslini, 1567-ci ildə isə Sayto nəslini darmadağın etdi və həm də qacqın syoqunun dəstəyini aldı. Həmin syoqun isə Yaponianın paytaxtı Kiotonu tutmuşdu. Sonra Nobunaqa başqa müharibələrde də qalib gelib, Mərkəzi Yaponiya-nın bütün torpaqlarını özüne təbe etdi.

Hərbi qəlebələri ona böyük şöhrət gətirmişdi. 1560-ci ildə İmaqava Yosimotoun 25 minlik ordusunu özünün 5 dəfə az olan qüvvəsi ilə meğlub etmişdi. Düşmənin birbaşa qərəgahına hiylərlə hücküm belə nəticənin qazanılmasına kömək etmişdi və sonda ona öz düşməni İmaqavanın başına götürmişdi. Döyüşden sonra meğlub daymoyun nəsləi çox zaiflədi. Onlardan ayrılan Tokuqava da Nobunaqa ilə ittifaq bağladı. Syoqunun ölümü də ona fayda verdi. Və 1568-ci ildə Kiotoya yürüş edib, şəhəri tutdu. Yeni təyin edilən syoqun Nobunaqaya öz müvəvvin vəzifəsinə təklif etdi.

Nobunaqa yalnız öz hakimiyətini tanıydı, na siyasi (syoqun və imperator), na də dini (Buddist icmaləri) qüvvələrlə hesablaşırı. Həm də ordudu və iqtisadiyyatda səmərəli kadr siyasəti həyata keçirmişdi.

Qəddarlığına, sərt xəsiyyətinə görə ona nifret edənlər də az deyildi. Buddistlər onu «Altıncı Götün iblis hökməarı» adlandırdılar, onların gözündə Nobunaqa on əyrənc varlıydı.

Nobunaqa öz faydası üçün ittifaqlara girdi, təcavüzkar Şərqi qonşusu olan Takeda nəslisi ilə müttəfiq olmuşdu. Onun istedadlı generalları var idi. Onların içərisində böyük general Akeçi Mutsihide seçı-

ıldı.

Nobunaqanın ciddi təhlükəsinə görə syoqun, Takeda Singen kömək üçün müraciət etdi. Singen Nobunaqa ilə köhnə ittifaqını pozdu və onun ordusunu 1573-cü ilde Tokuqava və Odanın müttəfiq qüvvələrini darmadağın etdi. İeyasu mühasirədən çıxbı, öz qəsrinə qaçmaqla canını qurtardı. Takedanın Şərqi cəbhəsindəki uğurları Nobunaqanın daxili düşmənlərini ruhlandırdı. Lakin daha təhlükəli düşmənlər olan Takeda Singenin 1573-cü ilin aprelində ölüməsi onun sevincinə sebəb oldu. Nobunaqa bundan dörd ay sonra Kiotodakı Nitde qəsərini tutdu.

Sonrakı ili Nobunaqaya qarşı müharibə artıq imperatora qarşı olan müharibəyə çevrildi. Axırincıñ isə samuraylar arasında nüfuzu böyük idi.

Lakin bu o demək deyildi ki, ona müqavimət göstərilirdi. İqa dağlarında sənobi adlanan muzdalu qadın döyüşçülər ona qarşı uğurla vuruşurdular. Bundan sonra sinobilərin igidiyindən irəli gələn İqa nindzaları barede şayə yayılmışdı.

1575-ci ilde Nobunaqa öz Oda klanının başçılığını oğlu Oda Nabutadey verdi. 1582-ci ildə o, Kiotodakı Honno-Dzi məbadının istirahət edirdi. Mori nəslisi ilə döyüşü aparmaq üçün ona Akeçi Mutsihidenin başçılıq etdiyi qüvvələr göndərildi. Cəbhəyə girmək əvəzində, onlar Kiotoya gələrən məbədi mühasirəyə aldılar, burada Nobunaqa öz etrafı ilə qalırdı. Əsgərlər hücumla məbədi götürdüler, məbəddəki kiçik dəstə döyüşü ududzu. Nobunaqa özünü seppuku etdi.

Akeçi Mutsihide Nobunaqanın onu dəfərlərə təhqir etdiyinə görə, döyüdüyünə görə ona qarşı qalxmışdı. O da öz xarakterinə görə Akeçinin hörmət etdiyi enənələri və köhnə qaydaları saymırırdı. Digər bir versiya isə onun Odanın düşmənlərinin sıfarişini yerinə yetirməsini irəli sürür. Axi Nobunaqa öz hakimiyətində imperatoru təbə etmək, syoqunut isə bütünliklə ləğv etmək, diktatora çevrilmək isteyirdi. Bütün torpaqları da müsadire etməyi planlaşdırılmışdı. Sifariş verenlər, yəqin ki, imperator, keçmiş syoqun Yosiyaki və Nobunaqanın varisları olacaq Toyotomi Hideyosi və Tokuqava İeyasu idi.

Odanın hərbi xadimləri parçalanmış yapon dövlətini birləşdirməye çalışırdılar. Axi Yaponiya çox sayıda kiçik parçalardan düzəldilmiş üzüldən ibarət olan qurama yorğana benzəyirdi. Onu da xatırlatmaq lazımdır ki, bizim eranın 1-əsrasında burada 100-e qədər dövlət var idi və sonralar da ölkədə mərkəzi hakimiyəti yaratmaq mümkün olmamışdı. Yerli feodallar - daymalar isə vəzifələrini doldurmaq üçün regional hakimiyətlər yaradırdılar. Nobunaqa döyüşdəki uğurlarına görə özünü allah hesab edirdi. Onun ölümündən sonra qatılı Mutsihiden 13 günlük syoqun adlandırdılar, çünki ağasının ölümündən həmin müddət vaxt keçəndə onun özünü də öldürmüştərlər.

Böyük yeri tutmaq eşiqli Hideyosi dəsdi, lakin dəha güclü daymalar da var idi. O, Nobunaqanın torpaqlarını özüne götürmək istədi, lakin mərhəmən iki oğlu qal-

mışdı. Hideyosi hem də syoqun hakimiyətini götürmək isteyirdi. Bu vaxt o, Yaponianın faktiki hökmər ididi, İeyasu da özünü hökmər kimi görmək isteyirdi.

Nobunaqanın oğlu Hideyosunu dövlət çevrilişi etməkde ittihəm etdi. İeyasu da bundan istifadə etməyə çalışdı, istədi ki, Hideyosi ilə görüşüb, onunla sühbət bağlaşın. Bu, əks tərəf üçün də faydalı ola bilərdi. İttifaqın möhkəmliyi əlaməti kimi İeyasu öz oglunu ona, Hideyosi ise sevimli anasını İeyasuya girov verdi.

Hideyosi ölkənin birləşdirilməsi ilə yaxından məşğul olurdu. Onu syoqun vəzifəsinə isə imperator təsdiq etməli idi, cümlə imperator dövlət simvolu hesab olundurdu. Lakin bu vəzifəyə kubərin təyin edilməsi tələb olundurdu. Hideyosi isə sadə kəndli oğlu idi. O çalışırkı ki, möhkəmə onun məşhur Fudzivara nəslə ilə qohum olduğunu, buna heç bir əsas olmadan təsdiq etsin.

Artıq ölkənin yarısı Hideyosinin hökmərliyi altında idi. Lakin daymoy Masamunenin də hakimiyətdə gözü var idi. Masamune özüne qarşı qəddarlıq hərəkəti etdiyinə görə məshurlaşmışdı. Epidemiyadan onun sağ qapğı qapığından irəli çıxbı eybəcər gərkəm almışdı. Nəzərdə tutduğu gelecek syoqun vəzifəsinə mane olacaq bu eybəcərləri ləğv etmək üçün, o, öz elləri ilə həmin gözünü çıxarmışdı. Ümid edilən qarşısındaki vəzifənamə özünü könlüllü qaydada elil edən bu adamın iluziya şəklindeki arzusuna boş çıxdı. Daha real namızədlərin mövcudluğu onun niyətinin qarşısına hasar çəkdi.

Bu vaxt Hideyosi tekke öz ölkəsi daxilində deyil, onun sərhədləri xaricində də iri planlarını heyata keçirmək barede düşünürdü. Onun böyük arzusu Çin tutmaq idi, siyasetdən baş çıxaran arvadı xanım Nene isə mədaxilənin eleyhine idi. Lakin onu heç kəs qərarından döndərə bilməzdı, axı Çin Yaponiya üçün sivilizasiyalınmış bir ölkə remzi idi.

Yaponiya üçün ən çətin məsələ logistika problemi idi, Hideyosi isə bunu nəzəre almırı. Ordu Koreyadan keçib, Çin ərazisindən daxil olmalı idi. Yaponlar 1592-ci ildə Seul və Pənjenyanı tutdular. Üç əsr yarımdan sonra, II Dünya müharibəsində olduğu kimi, əsgərlər Koreya qadımlarını zorlayı, öldürürdülər. Hideyosi gözələrini əsir etdi. Xanım Nene isə mədaxilənin eleyhine idi. Lakin onu heç kəs qərarından döndərə bilməzdı, axı Çin Yaponiya üçün sivilizasiyalınmış yapanları mağlub etdilər.

Hideyosinin bir zeif cəhati də varisinin olmaması idi. Xanım Nene ona övlad doğmamışdı. Yüzlərlə konizindən biri ona oğul doğdu, lakin körpə oldu. Sonralar başqa bir konizi isə ona Hideyoki adlı oğul doğmuşdu. Hideyosinin psixikası pozulmuşdu və getdikcə onun ağrı azalırdı. Sadəcə o, dəli olmuşdu. 1598-ci ildə Hideyosi öldü. O, Yaponiyani xeyli dərəcədə birləşdirmişdi və vətəndaş müharibələrinə son qoymuşdu. Lakin onun ölümündən sonra daymalar yenidən müharibəyə hazırlaşdılar. 1600-cü ildə Sekiqahara döyüşü İeyasuna ilə İşida Mitsunari arasında getdi. Mitsunari möhkəm mövqelərə malik idi, İeyasunun əsgərləri döyüşən arkebuzalarndan atəş açırdılar. Döyüşdə uduzan Mitsunari generalları meydandan qaçırdılar. Tokuqava İeyasunun başçılığı altında olan Şərqi ordusu bu atəşdə Toyotomi torəfdarlarının Qərb ordusunu mögħub etdi.

Sekiqahara qəlebəsi İeyasuna Tokuqava üçün döñüs nöqtəsi oldu. İşida Mitsunari və onun generalları edam edildiler. (Ardı var)